



ULDUZ QASIM

(əvvəli ötən sayımızda)

Tüfəngdi, açılıb dəyər, cə-hennəmə, en dəhəşətli diridir, elə keçməkdə, özü də gənc qız uşağı iti özündən

dən başqa bir ins-cins yoxdu. Ermənilər bu nabələd məhlələr arasında, özü də şər qarışan vaxtda dolaşmanın faydası olmadığını düşünüb, deyəsən, hardasa yaxınlıqda komlaşan "it xili", "köpek sürüsü"ne qatışmaq üçün araladılar.

Ayaq səsləri tamam kəsilmişdi, ətrafdə hənerti yoxdu, Zeynəb başının üstündəki kolkosu aralayıb ehtiyatla yan-yörəyə göz gəzdirdi. Ətrafdə tam sakinlik hökm sürdü. Ha-va hələ tam qaralmamışdı, amma toran calmışdı. Üzü-güzü, qolu-qılçası qan içinde nəfəsi daralan Zeynəbin addım atmağa heyi qalmamışdı, qorxu, həyəcan, bir yandan da acliq onu tamam üzmüş-

əlini dünyadan üzdü. Kolgə Saymazdan düşürdü, köpək sanki qızın fikrini oxudu, onun əllərini, ayaqlarını yalamağa başladı.

Qız elə bil yenidən doğuldu, heysis qollarıyla Saymaza sarıldı. Dilsiz heyvan sanki gözləriyle ona yalvarır, "gəl buralardan uzaqlaşaq", deyirdi.

Qız cəhd eləsə də ayağa qalxa bilmədi, başı yenə gicələnirdi, yenə yixilib huşunu itirdi. Aradan nə qədər zaman keçdiyinin fərqində ola bilməzdi o. Ayılanda yenə Saymazı baş ucunda gördü. It zingildəyə-zigildəyə onun araqalarını dartışdırır, nə isə anlatmağa çalışırı. Başı sanki ağır daş parçası idi, zorla qəddini

dik? Atan qurban, gözümüz nuru, oyan, anana rəmin gel-sin. Dünəndən bəri ağlamaqdan həlak olub.

- At..aaa...
- Can, bala!
- ...

Sözünü bitirməyə gücü çatmadı.

- Sən hara getmişdin, niyə bu genə düşmüsən, ay qızım? Nə yaxşı ki, bu heyvan yanın-daymış, yoxsa... dilim, ağzım qurusun. Gecə o taya keçib məni çəkə-çəkə bura getirdi.

Zeynəb qırıq-qırıq, nəfəs dərə-dərə güclə eşidilən xırıltılı bir səsle üzürxahlıq elədi:

- Başıyla, ata, düşüncəsiz iş tutdum, sizi pis vəziyyətə qoydum.

Zeynəbi bir eli ilə möhkəm tutan ata, o biri əliyle kol-kosu aralayaraq çaya endi. Tek qolla üzmək imkansızdı, amma ürəyi qovrulan kişi qızını xilas eləmək üçün hər çətinliyi gözü önəmə almışdı. Məhlənin vefali heyvani Saymaz da Fəzli kişi ilə yana-yana üzürdü.

Bu da ora... Arazın İran sahili... Fəzlinin canında hey nə gəzir... Sudan qırğına ayaq basar-basmaz kökündə qopan ağac kimi yerə səreləndi. Da-ha canında Zeynəbi tutub saxlamağa qüvvə yox idi. Qız sürüşüb yenidən suya düşdü. Vəziyyəti it ağılıyla duyan köpek qızın dalınca çaya cumdu. Ata son gücünü toplayıb qıjov dalğaların sürükləməkdə oldu-

SOLMAYAN NƏRGİZ

aralaşdırmaq istədi, düşündü ki, heyvandı, səs salıb işləri korlamasın, o biri yandan da tam əmin idi ki, basqınçılar it-pişik, adam, mal-heyvan demirlər, gözə görünəni atəşə tuturlar. Deyirlər it itin ayağını basmaz, bu quduzlar iti de vu-rular...

- Saymaz, gəlirlər, sən qaç, canını qurtar barı...

İt hələ də boğuq səslə miril-danib qızın ipekkən etə-yini dərtişdirdi. Zeynəb qamış-ların arasıyla ehmal-ehmal ev-lərinin kəllayısındaki moruqlu-ğu təref süründü. Kol-kos əlini-ayağını cırmaq-cırmaq eləsə də qız dayanmadan sürü-nüb özünü ot tayalasının di-bindəki cuxura saldı. It qızın böyrünə sığınıb gözünü döydü.

Əli avtomatlı iki quldur qamışlığı əlek-vəlkə eləyəndən sonra kolluğa təref yeridi. Anlaşılmaz, qarış-quruş danışq səsləri indi bir qədər də yaxın-dan gəlirdi, bəlkə heç qızla diğaların arasındaki məsafə yüz metr də olmazdı. Xilas yalnız Allahın möcüzəsinə qalmışdı...

Ot tayasını didiştirib üstlə-rini basdırılmışdır. Təhlükə sovuşana qədər tərpənib şiq-qılıtı salmasayırlar, bəlkə də görən olmazdı...

Birdən hiss elədi ki, it ya-nında yoxdur, o cuxurdan ne-cə, haçan çıxmışdı ki, xəbər tutmamışdı. İnsan fəlakət anında nicat duyusundan savayı heç nə barədə düşünə bilmir, etini kəssən belə xəbər tut-maz. İndi belə bir hal yaşayırdı. Zeynəb. Sükutu qorumaq hə-yəti qorumaq demək idi. Əslin-de itin cuxurdan çıxbı havalı bir şəkildə kolluqla qamışlıq arasında hürə-hürə dəziməği qızın salamat qalması, elə keçməməsi üçün şans yaratmışdı.

Bu mənzərə sanki diğaları inandırmışdı ki, həndəvərdə sahibsiz qalıb havalanan it-

dü. Amma hər necə olsa hərə-kət etmək lazım idi. O, sürü-nüb yenidən kanala girdi, axar suyun əksinə irəliləmək çətin olsa da qız var gücünü topla-yıb topuğunu güclə örtən təpən suyu mümkün qədər şappıltad-madan gedirdi. Bir xeyli gedən-dən sonra dayanıb nefəsini dərdi, kanalın tıresindən ətrafa boylandı, göze dəyən yox idi. Qız kanaldan çıxdı. Evləri yüksəkdə təpənin döşündə olduğundan toranlıqda uzaq-laşan iki qarallını görə bili rdı.

Elə bil get-gedə qorxu-ürkü-qızın canından çıxdı. Zəmi-nin içiyle sürünərək evlərinə lap yaxınlaşdı, tut bağına gir-di. Ətrafa diqqətlə göz gəzdirdi. İns-cins yoxdu. Bir qədər əvvəlki atəş səsini xatırladı, Saymazı, vəfali köpəyini dü-sündü. Binamuslar yazıq heyvanı öldürmüş olmasına, acı-acı düşüb duruxdu, boğazının içini qəhər acısı tutdu. Ani-xışıldan diksindi, üreyi az qala yerindən çıxacaqdı. Yün-gül meh kökü torpağı sarıb-sarmalayan, nəhəng gövdəli, qollu-budaqlı tut ağacının yarpaqlarını astaca yellədirdi. Ev-lərinə təref sürünməyə davam elədi.

Qorxu, acliq və yuxusuzluq-dan başı gicəllənir, ürəyi bulanır, kol-kosun qanatlığı yara-ları gör-gör göynəyirdi. Hava isə anbaan qaralmaq daydı, O, qati qaranlığın düşməsini gözləməliydi. Tut ağacının altını gəbə kimi bürüyən otluqda uzandı ki, hərəkət elə-məyə güc toplasın. Güc har-daydı, dünya gözündə qaraldı, uzandığı yerdəcə huşunu itirib lam-süst qaldı.

Zeynəb özünü gələndə ge-cə yaridan keçmişdi. Əvvəlcə harada olduğunu anışdırıb il-mədi. Key-key ətafina baxdı, tutduğu işi, indi bele bir çıxımlıqla düşdüyünyü yadına salanda vahimələndi. Yariyu-xulu, yarıyoaq qız başının üstünü kəsdirən kölgəni görün-cə, bu da son, düşüncəsiyle

düzəldti, oturdu, Ay işığında qarşısında düşüb qalan ölü quşu, kəkliyi görəndə dönüb itə sarı baxdı. Saymaz quyu-rğunu bulayıb, gözlərini Zey-nəbdən ayırmırdı, sanki "ac-san ye, qüven olsun, sən sağ-salamat aparım", demək isteyirdi.

Heyvanın davranışlarından təsirlənən Zeynəb göz yaşlarını saxlaya bilmədi, ele bu vaxt sanki ilahidən ona güc gəldi, ayağa qalxıb Saymaza yaxınlaşdı, onun başını tumarladı, kəkliyi yerdən götürüb itin qarşısına qoydu, piçildədi:

- Sən ye, Saymaz, sənin qismətində, mən ciy eti necə yeyim?

Heyvan sahibini yedirtmək üçün çox güman ki, çəkillik-dən tutub gətirdiyi kəkliyi ayağı ile kənarə itəledi, yəni, "sənacsansa, mən də yemərəm" - dedi.

Saymaz onu dərtişdirmeğə başlayanda Zeynəb anladı ki, vaxt itirmək zamanı deyi, təh-lükə hər an təkrarlanı bilər. Son gücünü toplayıb irəlilədi. Ay işığında ağaran ciğri tutub gedirdi. Sahilə az qalırdı, Ara-zın şırlıtı eşidildi, amma daha yeriye bilmirdi, bir-iki dəfə səndirildi, anasından ayrılib dogma ata yurduna gedən, oradan üzügeri, köçkü qafılesinə qoşulmaq üçün qayıtdığı yolda üçüncü dəfə huşunu itirdi...

...ancaq Saymazın onu ha-ra isə sürdüyüünü hiss edidi...

Qızını itin ağızından al-qan içində alan Fəzli kişi ciyər-pa-rəsinin başını dizinin üstüne qoyub göz yaşı içərisində çığırıdı:

- Açı gözünü, qızım, şükr nəfəsin gedib-gelir, sağsan, niyə axı özünü odun-əlovun içində atırdın, ay bala? Vəhşile-rin əlinə keçsəydi, nə edər-

- Neyi bağışlayım, qızım, şükr salamatsan. Səni itirsək, anan dözməz, bağıri partlayar, ya da başına hava gələr!..

Arazın o tayı səsli-küylü idi. Çayı keçən kişilər sahildə top-laşib nə edəcəklərini, ailəni, uşağı bu fəlakətdən necə qur-taraqlarını düşünür, götür-qoy edirdilər. İki dehşətli gü-nün basqısının əldən saldıqi qadınlar quru yere çöküb aile böyüklerinin qərarını gözləyir, onlara qıṣılan uşaqlar yetim quzu balaları kimi mələşirdi-lər.

Fəzli kişi heç vaxt yaxından görmədiyi çayın o tayına ağır yüklə keçməliydi, yəni qızını İran ərazisinə addatmalıydı. O yerə ki, nəinki bütün kənd, hətta ordan-burdan qaçıb on-lara qoşulan qonşu rayonların, kəndlərin ehalisi dərininə-da-yazına baxmadan özünü çaya vurub ölüm-zülüm ora keçmiş-dilər.

Orda bəlkə də ən girgin adam Fəzlinin arvadı, Zeynəbin anası Pəri idi. O, Zeynəbi sahilə yaxın, yulğun ağacının böyründə oturdub ətrafa boy-landı.

Araz gözünə bir ayrı cür dəydi, sanki çay baş verənləri, adamların halını duyurdu. Bir az əvvəlkine baxanda sakitdi Araz.

Fəzliyə elə gəldi ki, çayın bulanıq suyu bir az durulub, sanki çarəsiz adamlara canla-rını qurtarmaq üçün yol verirdi Araz. Fəzli ayaqüstə zorla du-ran qızını ciyinə alıb üzə-üzə o taya keçirməliydi. Hündür-boylu, enlikürəkli, hünəri, qo-çaqlığı ilə yaxın obalarda hör-mət-izzət sahibi olan, hər çı-xılmaz yoldan, çətinlikdən çıxməgi bacaran adam indi aciz qalmışdı.

Kişi qızını sağ-salamat sə-rəhədin o tayına necə keçirə-cəyini düşünür, Allahdan mə-dəd dileyirdi. Qızın qoluna girib ayağa qaldırdılar. Adamlar komalaşan yerə qədər iki yüz, üç yüz metrlik yolu başa çatmaq üçün yarım saatdan çox vaxt axıb getdi.

Şu Zeynəbin qolundan tutu bil-di. Su hopmuş palaz kimi hey-siz-hərəkətsiz vücutu oradan dərtib çıxmaq güc istəyirdi. Dogma balasını fəlakətin pəncəsindən xilas etmək üçün elə bil qeybdən güc alırdı... Qızı qırğına şıxardıqdan sonra özü də çayın qırğına çıxmağa ta-qət tapdı.

Qız ağır-agır nəfəs alırdı. Atası onu göy otluğun üstün-e uzatmışdı. Bir azdan özünə gelər, qoy uzansın, tam bir sutkanın can çəkişməsi əldən salıq yazığı. Ata bili rdı ki, qızı burdan o yana aparmağa qüvvəsi qalmayıb. Ona görə də zindan kimi ağır addımlarını çəkib təkbaşına camaatın top-laşlığı tərəfə getdi ki, kimisə köməyə çağırsın.

Valideynləri bərabər dən-dülər. Kənddən də bir neçə adam onlarla birlikdə gəlmİŞ-di. Anası Zeynəbi taqətsiz, eyni başı didik-didik, üz-gözü qançır, otluğa uzanmış halda görüb vaysındı:

- Gör nə haldasan, Zey-nəb? Səni kim bu günə qo-yub? Oooy, mənim başıma daş düşsün, bəs sən dedin atanın yanına gedirsən? Deməli, evə getmisən, o dəftərlərin dalınca? Yaxşı ki, onlar sə-ni əsir almayıblar. İlahi, biz neyələyərdik onda. Günah məndədi, gərek səni buraxmay-dım tək başına. Bilmirəm ki, bu qarageymış gündə sən hardan gəlib çıxdın kəndə, oturmışdun dana isti yerdə, Bakıda...

Həyat yoldaşı onu sakitləş-dirməyə çalışdı:

- Pəri, qara-qışqırıq salma. Onsuz da səni eşitməyə halı qalmayıb. Qan itirib, huşu üs-tündə deyildi. Şükür salamat-di.

Şu qızın qoluna girib ayağa qaldırdılar. Adamlar komalaşan yerə qədər iki yüz, üç yüz metrlik yolu başa çatmaq üçün yarım saatdan çox vaxt axıb getdi.